



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə
2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin
(EIF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə
yetirilmiş layihə üzrə

YEKUN ELMİ-TEXNİKİ HESABAT

Layihənin adı: Xəzərin Azərbaycan sahillərindən ayrılmış mikroorganizmlərlə aşağı temperaturda neft və
neft məhsullarının biodegradasiyasının öyrənilməsi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Babaşlı Aynur Əmirxan qızı

Qrantın məbləği: 15 000 manat

Layihənin nömrəsi: EIF/GAM-1-2011-2(4)-26/09/3-M-14

Müqavilənin imzalanma tarixi: 11 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

Diqqət! Uyğun məlumat olmadığı təqdirdə müvafiq bölmə boş buraxılır

Hesabatda aşağıdakı məsələlər işıqlandırılmalıdır:

- 1** Layihənin həyata keçirilməsi üzrə yerinə yetirilmiş işlər, istifadə olunmuş üsul və yanaşmalar
(burada doldurməli)

Qrant layihəsinin yerinə yetirilməsi məqsədi ilə ilk əvvəl hazırlıq işləri aparılmışdır: su
nümunələrini götürmək üçün lazımlı olan 0.25 l və 1 l həcmli şüşə qablar, təcrübələri qoymaq üçün
lazımlı olan Petr qabları, sınaq şüşələri, şpatellər, 2, 5 və 10 q-lıq pipetkalar yuyulub sterilizasiya
olunmuşlar. Tədqiqat üçün lazımlı olan qidalı mühitlər -bakteriyalar üçün Varoşilova-Dianova,
göbəlekler üçün- susla aqar, ac aqar və Çapek qidalı mühitləri hazırlanmış və sterilizasiya
olunmuşlar. Tədqiqat üçün Yalama, Siyəzən, Gilezi, Sumqayıt, Bakı buxtası, Qaradağ, Neftçala,
Lənkəran, Astara sahillərindən su nümunələri götürülmüşdür. Mikrobioloji analizlər üçün su
nümunələri 0.25 l həcmli steril şüşə qablara, suda neftin miqdarnı təyin etmək üçün isə su
önü 1 l həcmli steril şüşə qablara yiğilmişdir. Suda neftin miqdarı Y.Y. Lurye və A.I.

Ribnikov metodu ilə təyin edilmişdir. Bunun üçün qeyd edildiyi kimi suyun səthindən steril şüse qab ilə 1 litr su götürülmüşdür. Su nümunəsində olan neftin fiksasiyası üçün 2 ml CCl₄ əlavə edilmişdir. Analiz edilən suyu həcmi 3 litr olan ayrıcı qifa tökmüş və HCl ilə pH -5-ə çatdırılmış və 3 dəfə CCl₄ ilə ekstraksiya edilmişdir. CCl₄ olan təbəqəni həcmi az olan ayrıcı qifa tökmüş, bir daha qarışdırılmış və ayrılandan sonra CCl₄ təbəqəsi şüse büksə tökülmüşdür. Sonradan büksler sorucu şkafa yerləşdirilmiş, həllədici buxarlandıqdan sonra byüksler dibində CaCl₄ olan eksikatorda 1 sutka saxlanılmışdır. Byüksler daimi çəki alana qədər çəkilmişdir. Neft olan byüksdən boş olan byüksün çəkisi çıxılaraq 1 litr suda neftin miqdarı təyin edilmişdir. Neftmənimsəyen bakteriyaların ayrılması üçün götürülmüş su nümunələri duzluluğu 13 %-ə çatdırılmış aşağıdakı tərkibdə Voroşilova-Dianova elektiv qidalı mühiti olan sınaq şüselərində əkilmişlər: NH₄NO₃-1.0q, K₂HPO₄-1.0 q, KH₂PO₄-1q, KH₂PO₄-1q, MgSO₄-0,2q, CaCl₂-0,02q, FeCl₂-doymuş məhlulundan 2 damla. Yeganə enerji və karbon mənbəyi kimi əvvəlcədən sterilizasiya edilmiş xam neftdən istifadə olunmuşdur. Əkilmiş nümunələr termostatda 27°C-də 21 gün inkubasiya olunmuşlar. Büyümə müşahidə olunan sınaq şüselərindən Petr qablarında olan ƏPA-lı mühitə əkmələr aparılmış, neftmənimsəyen bakteriyaların təmiz ştammları ayrılmış və təmiz ştammlar yoxlanılmaq üçün təkrar tərkibində yeganə karbon və enerji mənbəyi kimi neft olan Voroşilova-Dianova elektiv qidalı mühitinə əkilmişdir. Sonra isə neftmənimsəyen bakteriyaların təmiz ştammları çəpəki ƏPA olan sınaq şüselərinə köçürülmüş və saxlanılmışdır. Gobələklərin becerilməsi üçün 2-3⁰ ballinqli susla aqarından, 2-3⁰ balinqli ac aqar və Çapek mühitində (saxaroza-30 q, NaNO₃-3 q, K₂HPO₄-1 q, MgSO₄·7H₂O-0,01q, aqar 15 q, 1 l distillə suyu) istifadə olunmuşdur. Hazırlanmış 2-3⁰ ballinqli susla aqar steril mühitdə Petri qablarına tökülmüşdür. Götrülmüş su nümunələri birbaşa və ya durulaşdırma üsulundan istifadə edilərək əkilmişlər. Alınmış nümunədən 1 ml həcmində susla aqar olan Petri qablarına əlavə olunmuşdur. Əlavə olunmuş su daması şpatel vasitəsilə aqarın üzərinə yayılmışdır və bakteriyaların inkişafını dayandırmaq üçün antibiotik əlavə olunmuşdur. Bunun da sayəsində Petri qabında yalnız saprotrof gobələklər inkişaf etmişdir. Çapek qidalı mühitinə də əkmələr eyni üsullarla aparılmışdır. Daha çox mikroskopik gobələk ştammları ayırmak üçün "Cəlb etmə" metodundan da istifadə olunmuşdur. "Cəlb etmə" metodu ilə mikroskopik gobələkləri ayrılmazı üçün steril Petri qabına dəniz suyundan götrülmüş nümunədən əlavə edilmişdir. Sonra həmin qaba müxtəlif bitkilərin toxum və meyvələrindən bir neçə tike qoyulmuşdur. Toxum və meyvə elə qoyulmuşdur ki, butöv su ilə örtülməsin. 3-5 gündən sonra alınmış nümunə steril laboratoriya şəraitində steril aqarlı mühit olan Petri qabına yerləşdirmişdir. Ayrılmış gobələk və bakteriya ştammların bəzilərinin fotosəkilləri çəkilib işe əlavə olunmuşdur.

Bakteriyaların morfoloji xüsusiyyətlərini öyrənmək üçün fiksasiya olunmuş rəngləmiş preparatlardan istifadə olunmuşdur. Bakteriyaların identifikasiyası üçün Qramm üsulu ilə rənglənmə mühüm əhəmiyyət kəsb etdiyindən bu üsuldan istifadə edilmişdir. 16-18 saatlıq və ya 1 sutkalıq kulturalardan yağısızlaşdırılmış əşya şüsesi üzərində yaxmalar hazırlanmışdır. Hazırlanmış yaxmalar qurudulduğdan sonra alov üzərində fiksə edilmişdir. Fiksə edildikdən sonra 1-2 dəqiqə gensian fioletlə, 1-2 dəqiqə lyuqol mehlulu ilə rənglənmiş, 0,5-1 dəqiqə müddətində 96%-li spirtlə işlənilmişdir. Daha sonra 1-2 dəqiqə ərzində fuksinin suda mehlulu ilə rənglənəmişdir. Preparatlar yuyulub qurudulduğdan sonra mikroskopun immersiya sistemi ilə 20x90 dəfə böyüdülməklə morfoloji xüsusiyyətləri öyrənilmişdir.

Kultural xüsusiyyətləri öyrənmək üçün aktiv ştammlar ƏPA-lı Petri qablarına əkilmişdir. Bakteriya koloniyalarının forması, kənarları, strukturu, səthləri, ölçüsü, profili, şəffaflığı, konsistensiyası, emulqasiya qabiliyyəti ümumi metodikaya əsasən öyrənilmişdir. Koloniyanın kənarlarının forması və strukturu MBİ-3 işq mikroskopunda öyrənilmişdir.

Bakteriyaların şəkərlərə və spirlərə münasibətini öyrənmək üçün tərkibində 1000 ml su, 0,1 % K₂HPO₄, 0,5 % pepton, 2 ml 1,5 %-li bromtimolblau indiqatoru olan fon mühitində və arabinoza, ksiloza, qlyukoza, fruktoza, qalaktoza, saxaroza, maltoza, laktosa, qliserol, mannit və sorbitin 10 %-li məhlullarından istifadə olunmuşdur.

Ştammların amilaza əmələ gətirmək xüsusiyyəti tərkibində yeganə enerji və karbon mənbəyi kimi yalnız nişasta olan aşağıdakı tərkibli qidalı mühitə əkilməklə öyrənilmişdir: pepton 1 %, KH_2PO_4 0,5 %, nişasta 0,2 %, aqar-aqar 1,5 %.

Ştammların proteolitik qabiliyyətini öyrənmək üçün ƏPB-nun 10–15 %-li jelatinli mühitində istifadə edilmişdir. Bunun üçün tədqiq olunan orqanizmlər ətli peptonlu jelatinli qidalı mühitə əkilməmişdir. Əkilmə iynə ilə həyata keçirilmişdir. Əkilmiş material 7-10 gün otaq temperaturunda saxlanılmışdır. Tədqiq olunan ştammların jelatini parçalaması gözəl təyin edilmişdir.

Tədqiq olunan ştammların katalaza aktivliyini müəyyən etmək üçün isə H_2O_2 -nin 10 %-li məhlulundan istifadə olunmuşdur.

Kulturaların NH_3 əmələ gətirmək xüsusiyyəti tərkibində çəpəki ƏPB olan sınaq şüşəsinin ağızı ilə tixacin arasına qoyulmuş laksus kağızının rənginin dəyişməsinə əsasən müəyyən olunmuşdur. H_2S əmələ gətirmək xüsusiyyəti isə sınaq şüşəsinin ağızı ilə tixacin arasına qoyulmuş qurğununlu sirkə turşusu hopdurulmuş filtr kağızının qaralmasına əsasən təyin edilmişdir.

Fəal ştammların indol əmələ gətirmək xüsusiyyəti tərkibində 0,01 % triptofan olan ƏPA-lı mühitə əkilməklə müəyyən edilmişdir. Əkilmiş kulturaların indol əmələ gətirmə qabiliyyəti 5-7 sutkadan sonra Erlix reaktivlə ilə reaksiyaya əsasən müəyyən olunmuşdur.

Təmiz ştammların azot fiksə etmək xüsusiyyətlərini müəyyən etmək üçün bakteriyalar azotsuz Eşbi mühitine (tərkibi: mannit - 20 q, MgSO_4 - 0,2 q, NaCl - 0,2 q, K_2HPO_4 - 0,2 q, CaCO_3 - 5,0 q, aqar-aqar 15 q, 1000 ml kran suyu), denitritləşdirici xüsusiyyətini müəyyən etmək üçün isə Qiltay mühitine (tərkibi: KNO_3 – 1,0 q, asparagin ($\text{C}_4\text{H}_2\text{N}_2\text{O}_3\text{x H}_2\text{O}$) – 1 q, natriumun limon duzu – 0,5 q, KH_2PO_4 - MgSO_4 $\times 7\text{H}_2\text{O}$ – 1,0 q, CaCl_2 $\times 6\text{H}_2\text{O}$ – 0,2 q, FeCl_2 $\times 4\text{H}_2\text{O}$ izi, distillə suyu 500 ml) əkilmışdır.

Bakteriyaların fəal şamminin morfoloji, kultural və biokimyəvi xüsusiyyətləri nəzəre alınmaqla onların təsnifatda tutduqları mövqeləri müəyyən olunmuş və Berji təyin edicisindən cinslərə qədər identifikasiya edilmişdir.

Susla aqar və turş susla aqar mühitləri göbələklərin ayrılmrasında daha effektiv olmuşdur. Belə ki, göbələklərin daha az sayda kaloniyalara sintetik Çapek mühitində və ac aqarda rast gəlinmişdir. Göbələklər Dudkanın (Дудка И.А., Бассер С.П. Грибы. Справочник миколога. К.: Наук. Думка, 1987, 535 с.), Litvionovun (Литвинов М.А. Определитель микроскопических п очвенных грибов. Л.: Наука, 1967, 303 с; Литвинов М.А., Дудка И.А. Методы исследования микроскопических грибов пресных и соленых водоемов. Л.: Наука, 1975, 150 с.) təyin edicilerindən istifadə edilərək təyin olunmuşdur.

Tədqiqatların yerinə yetirilməsi məqsədi ilə ilk əvvəl hazırlıq işləri aparılmışdır: belə ki, ilk aşağıdakı tərkibdə Voroşilova-Dianova qidalı mühiti hazırlanmışdır: distillə suyu 1000 ml; NH_4NO_3 , K_2HPO_4 - 1 q; KH_2PO_4 1q; MgSO_4 - 0,2 q, CaCl_2 -0.02q və FeCl_2 - 2 damcı. Dəniz mikroorganizmləri üçün qidalı mühitin duzluluğu 13%-yə çatdırılmışdır. Hazırlanmış qidalı mühitlər 200 ml həcmində kolbalara tökülmüşdür. Ümumilikdə qidalı mühitli 60 kolba avtoklavda 1 atmosferdə, 120°C temperaturda 30 dəqiqə müddətində sterilizasiya edilmişdir. Daha sonra xam neft, kerosin, benzin, solyarka və mazut avtoklavda sterilizasiya edilmişdir.

Tədqiq olunan ştammlar ayrı-ayrılıqda və assosiasiyanın şəklində Voroşilova-Dianova ellektiv qidalı mühitine əkilmışdır (Ворошилова А.А., Дианова Е.В. Окисляющие нефть бактерии-показатели интенсивности биологического окисления нефти в природных условиях // Микробиология, 1952, том XXI, вып. 4, с. 408-415).

Yuxarıda göstərilən birləşmələr (neft, kerosin, mazut, solyarka, benzin) tərkibində 200 ml Voroşilova-Dianova ellektiv qidalı mühiti olan kolbalara 2% həcmində əlavə edilmişdir. Əkilmiş nümunələr 4-6°C-də, 21 gün inkubasiya edilmişdir. Bakteriyaların mühitdə inkişafı, qeyd edilən maddələri mənimsemə qabiliyyəti bulanıqlıq, pylonka, çöküntü və qaz əmələ gətirməsinə əsasən təyin edilmişdir (Практикум по микробиологии. Под редакции А.И. Нетрусова // Москва «Академия» 2005, 608 с.; Егоров Н.С. Практикум по микробиологии. М.: Изд. МГУ, 1976,

305 c.).

Əmələ gələn aralıq məhsulların molekulyar səviyyədə öyrənilməsi çəvrilmiş-fazalı maye xromatoqrafiya metodu ilə aparılmışdır. Filtir üsulu ilə hüceyrələrdən ayrılmış kultural maye eyni həcmli heksanla ekstraksiya olunduqdan sonra çəvrilmiş-fazalı maye xromatoqrafiya edilmişdir. Xromatoqrafiya Çexiyanın «Kovo» firmasının UB - spektrofotometrik detektorlu ($\lambda=254\text{nm}$) maye xromatoqrafında həyata keçirilmişdir. Hissələrinin ölçüsü 7 μm olan, doldurulmuş-çəvrilmiş-maye dayanıqlı fazalı «Separon SGX-C18», 3,3*150 mm ölçüdə iki kalonkadan istifadə edilmişdir. Mühitin temperaturu 20-25°C, heksan:izopropil spiriti (2:98 həcm. %) olmuşdur. Hərəkətli fazanın sürəti 0,3 ml/dəq olmuşdur. Standart məhlullar 1-1,5 $\mu\text{g}/\text{ml}$ konsentrasiyasında metanol : su (75:25 həcm. %) elyuent sistemində hazırlanmışdır.

Neft və neft məhsullarının biodeqradasiya məhsullarının struktur tərkibi İQ-spektr ilə təsdiq olunmuşdur. Biodeqradasiya məhsullarının İQ spektrleri (UR-20) (nazik təbəqə ilə) spektrin 4000-700 cm^{-1} diapazonunda çəkilmişdir. Bütün eksperimentlər üçün kontrol təcrübələr aparılmışdır (biodestruktur – mikroorganizmlər və substrat əlavə edilmədən).

- 2 Layihənin həyata keçirilməsi üzrə planda nəzərdə tutulmuş işlərin yerinə yetirilmə dərəcəsi (faizlə qiymətləndirməli)

(burada doldurmali)

Planda nəzərdə tutulmuş işlər 100% yerinə yetirilmişdir.

- 3 Hesabat dövründə alınmış elmi nəticələr (onların yenilik dərəcəsi, elmi və təcrubi əhəmiyyəti, nəticələrin istifadəsi və tətbiqi mümkün olan sahələr aydın şəkildə göstəriləlidir)

(burada doldurmali)

Tədqiqat üçün Xəzərin Azərbaycan sahillərində götürülmüş su nümunələrindən 52 feal neftmənimsəyen bakteriya və 25 göbələk ştammları ayrılmışdır. Aparılan tədqiqatlar zamanı su nümunələrində neftin miqdarı təyin edilmiş, Yalama sahillərində götürülmüş suda 0,02 $\mu\text{g}/\text{l}$, Siyəzən sahillərində 0,06 $\mu\text{g}/\text{l}$, Giləzi sahillərində 0,063 $\mu\text{g}/\text{l}$, Sumqayıt sahillərində 0,07 $\mu\text{g}/\text{l}$, Bakı buxtası sahillərində 0,13 $\mu\text{g}/\text{l}$, Qaradağ sahillərində 0,1 $\mu\text{g}/\text{l}$, Neftçala sahillərində 0,04 $\mu\text{g}/\text{l}$, Lənkəran sahillərində 0,01 $\mu\text{g}/\text{l}$, Astara sahillərində 0,01 $\mu\text{g}/\text{l}$ olmuşdur.

Ayrılmış feal bakteriya ştammlarının 5 cinsə - *Bacillus*, *Micrococcus*, *Pseudomonas*, *Acinetobacter* və *Arthrobacter* cinslərinə aid olduğu müəyyən olunmuşdur. Ayrılmış bakteriya ştammlarının 18-i *Bacillus*, 15-i *Pseudomonas*, 11-u *Arthrobacter*, 8-i *Micrococcus* cinslərinə, göbələklər isə müvafiq təyin edicilərdən istifadə olunaraq 5-cinsə: *Aspergillus*, *Trichoderma*, *Penicillium*, *Mucor*, *Fuzarium* cinslərinə aid edilmişdir. Mikroorganizmlərin ayrı-ayrılıqda və assosiasiylar şəkildə 4-6°C temperaturda xam neft, solyarka, benzin, kerosin və mazutu mənimsemə qabiliyyəti təyin edilmişdir. Əldə olunan nəticələr əsasında ayrı-ayrılıqda *Pseudomonas* cinsinə aid bakteriyalar və *Aspergillus* cinsinə aid göbələklər tərefindən 4-6°C temperaturda neft, kerasin və benzinin daha feal mənimsənilədiyi müəyyən edilmişdir. Nisbətən zəif inkişaf isə solyarkada müşahidə edilmişdir. Mazutu isə ayrı ayrılıqda heç bir mikroorganizm ştammi mənimseməmişdir. Assosiasiya halında bakteriya və göbələk ştammları tərefindən neft, benzin, kerasin və solyarka daha feal mənimsənilmişdir. Mazutun mənimsənilməsi zamanı isə mühitdə zəif bulanıqlıq müşahidə olunmuşdur.

Neft və neft məhsullarının (benzin, kerosin, solyarka, mazut) biodeqradasiyadan əvvəl və sonrakı xromatoqrafiya analizlərinin nəticələri mikroorganipmlərlə aşağı temperaturda inkubasiyadan sonra bu birləşmələrin tərkibində ciddi dəyişikliklər olduğunu göstermişdir. Mikroorganimlər neftin bütün birləşmələrini, o cümlədən, parafinləri, naftenləri, aromatikani

degradasiya etmişlər. Neft və neft məhsullarının xromatoqrafiya analizləri sayesində ilk əvvəl neftin parafin fraksiyasının, ən son isə aromatik fraksiyanın parçalandığı müəyyən olunmuşdur.

Tədqiqatların nəticələri öyrənilən akvatoriyaların müasir ekoloji vəziyyətinə aydınlıq gətirməyə imkan verir.

Tədqiqatlar nəticəsində Xəzərin Azərbaycan sahillərində ayrılmış mikroorganizm ştammlarının aşağı temperaturda (4-6°C) assosiasiyanın şəklində nefti və neft məhsullarını fəal degradasiya etdiyi müəyyən olunmuşdur. Bu isə aşağı temperaturda belə, həmin mikroorganizm ştammlarından neftlə çirkənmiş ərazi sularının təmizlənməsində istifadəsi mümkün olan biopreparat hazırlanmasına imkan verir.

Aparılan tədqiqatların nəticələri mikrobioloji yolla praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edən, tərkibində bir neçə funksional qrupu olan (ketonlar, turşular və s.) birləşmələrin aşağı temperatur şəraitində belə mikroorganizmlərin degradasiyası ilə alınmasının mümkünlünü göstərir.

Layihə üzrə elmi nəşrlər (elmi jurnallarda məqalələr, monoqrafiyalar, icmallar, konfrans materiallarında məqalələr, tezislər) (dərc olunmuş, çapa qəbul olunmuş və çapa göndərilmişləri ayrılıqda qeyd etməklə,

- 4 uyğun məlumat - jurnalın adı, nömrəsi, cildi, səhifələri, nəşriyyat, indeksi, Impact Factor, həmmüəlliflər və s. bunun kimi məlumatlar - ciddi şəkildə dəqiqlik olaraq göstərilməlidir) (*surətlərini kağız üzərində və CD şəklinde əlavə etməli!*)

(burada doldurmali)

Çap edilmiş - Neft və bəzi neft məhsullarının 4-6°C temperaturda mikroorganizmlərə degradasiyası / Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universitetinin Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş Gənc alimlərin və Tədqiqatçıların «Müasir Biologyanın İnnovasiya Problemləri» mövzusunda III Beynəlxalq Elmi Konfransın Materialları (7-8 may). Bakı, 2013, tezis, səh 186, həmmüəllif Həsənova G.M.

Çapa qəbul edilmiş - "Подбор ассоциации микроорганизмов-деструкторов нефти и нефтепродуктов при низких положительных температурах" adlı 1 məqalə AMEA-nın Mikrobiologiya İnstitutunun elmi əsərlər toplusunun 2013-cü il, №1 çapa qəbul edilib. Həmmüəlliflər: Salmanov M.Ə., Veliyev M.H., Həsənova G.M.

Çapa göndərilmişlər - "Деструкция нефти и нефтепродуктов при пониженных температурах" adlı məqalə 10-14 iyun 2013-cü il tarixində Ukrainada keçiriləcək «ЭКОЛОГИЧЕСКАЯ И ТЕХНОГЕННАЯ БЕЗОПАСНОСТЬ, ОХРАНА ВОДНОГО И ВОЗДУШНОГО БАССЕЙНОВ. УТИЛИЗАЦИЯ ОТХОДОВ» adlı beynəlxalq elmi-tehniki konfransında göndərilmişdir, həmmüəlliflər Həsənova G.M., Eyvazova Q.M.

Layihə üzrə daha bir məqalə hazırlanmaqdadır.

- 5 İxtira və patentlər, səmərələşdirici təkliflər

(burada doldurmali)

- 6 Layihə üzrə ezamiyyətlər (ezamiyyə baş tutmuş təşkilatın adı, şəhər və ölkə, ezamiyyə tarixləri, həmçinin ezamiyyə vaxtı baş tutmuş müzakirələr, görüşlər, seminarlarda çıxışlar və s. dəqiqlik göstərilməlidir)

(burada doldurmali)

- 7 Layihə üzrə elmi ekspedisiyalarda iştirak (əgər varsa)

(burada doldurmali)

Layihə ilə əlaqədar Yalama, Siyəzən, Gilezi, Sumqayıt, Bakı buxtası, Qaradağ, Neftçala, Lənkəran, Astara sahillərində elmi ekspedisiyalar aparılmışdır. Xəzərin qeyd eilən sahillərindən su nümunələri götürülmüşdür. İlkin tədqiqatlar sahil zonalarında aparılmışdır.

8	Layihə üzrə digər tədbirlərdə iştirak <i>(burada doldurmali)</i>
9	Layihə mövzusu üzrə elmi məruzələr (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s. çıxışlar) (məlumat tam şəkildə göstərilməlidir: a) məruzənin növü: plenar, dəvətli, şifahi və ya divar məruzəsi; b) tədbirin kateqoriyası: ölkədaxili, regional, beynəlxalq) <i>(burada doldurmali)</i>
10	Layihə ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Dövlət Universitetinin Görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş Gənc alimlərin və Tədqiqatçıların «Müasir Biologyanın İnnovasiya Problemləri» mövzusunda III Beynəlxalq Elmi Konfransında (7-8 may) "Neft və bəzi neft məhsullarının 4-6°C temperaturda mikroorqanizmlərlə deqradasiyası" mövzusunda məruzə edilmişdir.
11	Layihə üzrə əldə olunmuş cihaz, avadanlıq və qurğular, mal və materiallar, komplektləşdirmə məmulatları <i>(burada doldurmali)</i>
12	Layihə üzrə aşağıdakı cihazlar əldə edilmişdir: <ol style="list-style-type: none"> 1(bir) ədəd Noutbuk, 1(bir) ədəd HP USB Optical 3 Button Mouse, 1(bir) ədəd Noutbuk üçün çanta, 1 (bir) ədəd Xarici USB yaddaş əldə olunmuşdur. Analitik tərəzi – Adam EquipmentTM (Model: PGL 303 (300g×0.001g), N17250), çəkmə diapazonu: 300q, dəqiqlik:0.0001q, S/N: AE767468 Laborator inkubator şeker ilə - şeyker aparatı (lab Shaker İncubator, Model: İN-666(150L)), temperatur diapazonu: 5°C-75°C, elektrik xarakteristikası: 500W şeyker üçün platformanın ölçüləri: 545×435 mm, tutmu 150 L, S/N:1305124
13	Yerli həmkarlarla əlaqələr <i>(burada doldurmali)</i>
14	Layihə ilə bağlı İnstiut daxilində yerli həmkarlarla müzakirələr aparılmışdır. Layihənin yerinə yetirilmsintində onların məsləhətləri də nəzərə alınmışdır
15	Xarici həmkarlarla əlaqələr <i>(burada doldurmali)</i>
16	Layihə mövzusu üzrə kadr hazırlığı (əgər varsa) <i>(burada doldurmali)</i>
17	Sərgilərdə iştirak (əgər baş tutubsa) <i>(burada doldurmali)</i>
18	Təcrübəartırmada iştirak və təcrübə mübadiləsi (əgər baş tutubsa) <i>(burada doldurmali)</i>
19	Layihə mövzusu ilə bağlı elmi-kütləvi nəşrlər, kütləvi informasiya vasitələrində çıxışlar, yeni yaradılmış internet səhifələri və s. (məlumatı tam şəkildə göstərilməlidir) <i>(burada doldurmali)</i>

SİFARIŞÇI:
Elmin İnkışafı Fondu

Baş məsləhətçi
Həsənova Günel Cahangir qızı

(imza)

"—" 201-ci il

Daxiliyyatçı: (Külliyyə).

Baş məsləhətçi
Babayeva Ədilə Əli qızı

(imza)

"30" 05 2013-ci il

İCRAÇI:

Layihə rəhbəri
Babaşlı Aynur Əmirxan qızı

Babaşlı

(imza)

"30" may 2013-ci il





AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMIN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fondunun elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə 2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin (EİF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə yetirilmiş layihə üzrə

ALINMIŞ NƏTİCƏLƏRİN ƏMƏLİ (TƏCRÜBİ) HƏYATA KEÇİRİLMƏSİ VƏ LAYİHƏNİN NƏTİCƏLƏRİNDƏN GƏLƏCƏK TƏDQİQATLARDA İSTİFADƏ PERSPEKTİVLƏRİ HAQQINDA MƏLUMAT VƏRƏQİ (Qaydalar üzrə Əlavə 16)

Layihənin adı: Xəzərin Azərbaycan sahillərindən ayrılmış mikroorganizmlərlə aşağı temperaturda neft və neft məhsullarının biodeqradasiyasının öyrənilməsi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Babaşlı Aynur Əmirxan qızı

Qrantın məbləği: 15 000 manat

Layihənin nömrəsi: EİF/GAM-1-2011-2(4)-26/09/3-M-14

Müqavilənin imzalanma tarixi: 11 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il

1. Layihənin nəticələrinin əməli (təcrübi) həyata keçirilməsi

- 1 Layihənin əsas əməli (təcrübi) nəticələri, bu nəticələrin məlum analoqlar ilə müqayisəli xarakteristikası

Məlum olduğu kimi Bakı neftinin hasilatına və nəqliyyatına başlanılan dövrdən Cənubi Xəzərə 2,5-3 mln.ton neft axıdılmışdır ki, bu da qərb şəfində ekoloji sabitliyi kökündən dəyişmişdir. Bu tip çirkəndiricilər dənizin bioloji məhsuldarlığına kəskin dərəcədə mənfi təsir göstərmiş, biomüxtəlifliyin azalmasına, hətta bəzi növlərin tamamilə məhvini belə səbəb olmuşdur. Su ekosistemlərin çirkəndiricilərdən təmizlənməsini həyata keçirmək üçün həmin arealda yaşayan mikroorganizmlərin müxtəlifliyini, onların ayrı-ayrılıqda və assosiasiyalar şeklinde müxtəlif soritlarda sıxlaşdırmaq.

nın Mikrobiologiya İnstitutunun su laboratoriyasında mikroorganizmlərlə neft və neft məhsullarının 28 °C temperaturda deqradasiyasına dair müəyyən tədqiqat işləri aparılmışdır. Lakin Xəzərin Azərbaycan sahillərində ayrılan neftmənimşəyen bakteriyalar və göbələklər vasitəsilə neft və neft məhsullarının (xam neft, solyarka, benzин, kerasin, mazut) 4-6°C-yə qədər aşağı temperaturda biodeqradasiyasının intensivliyi və degradaiya məhsulları öyrənilməsi istiqamətində işlər Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduñun dəstəyi ilə, EIF/GAM-1-2011-2(4)-26/09/3-M-14 qrant layihəsi çərçivəsində ilk olaraq bizim tərifimizdən aparılmışdır. Tədqiqatların nəticələri öyrənilən akvatoriyaların müasir ekoloji vəziyyətinə aydınlıq gətirməyə imkan vermişdir. Tədqiqatlar nəticəsində Xəzərin Azərbaycan sahillərində ayrılmış *Pseudomonas* cinsinə aid bakteriyalar və *Aspergillus* cinsinə aid göbələklər tərəfindən 4-6°C temperaturda neft, kerasin və benzinin daha fəal mənimşənidiyi müəyyən edilmişdir. Mikroorganizmlərin aktiv ştammlarından assosiasiyanlar yaradılmış və onların nefti və neft məhsullarını, o cümlədən neftin ağır fraksiyası olan mazutu da ddeqradasiya etdiyi müəyyən olunmuşdur. Əldə olunan nəticələr onu göstərir ki, ayrılmış mikroorganizmlərdən aşağı temperaturda belə, neftlə çirkənmiş ərazi sularının təmizlənməsində istifadə oluna biləcək biopreparat hazırlanmaq olar. Bundan başqa aparılan tədqiqatların nəticələri mikrobioloji yolla, praktiki cəhətdən mühüm əhəmiyyət kəsb edən, tərkibində bir neçə funksional qrupu olan (ketonlar, turşular və s.) birləşmələrin aşağı temperatur şəraitində belə mikroorganizmlərin deqradasiyası ilə alınmasının mümkün olduğunu göstərir.

2 Layihənin nəticələrinin əməli (təcrubi) həyata keçirilməsi haqqında məlumat (istehsalatda tətbiq (tətbiqin aktını əlavə etməli); tədris və təhsildə (nəşr olunmuş elmi əsərlər və s. – təhsil sisteminə tətbiqin aktını əlavə etməli); bağlanmış xarici müqavilələr və ya beynəlxalq layihələr (kimlə bağlanıb, müqavilənin və ya layihənin nömrəsi, adı, tarixi və dəyeri); dövlət proqramlarında (dövlət orqanının adı, qərarın nömrəsi və tarixi); ixtira üçün alınmış patentlərdə (patentin nömrəsi, verilmə tarixi, ixtiranın adı); və digərlərində

(burada doldurmali)

2. Layihənin nəticələrindən gələcək tədqiqatlarda istifadə perspektivləri

1 Nəticələrin istifadəsi perspektivləri (fundamental, tətbiqi və axtarış-innovasiya yönü elmi-tədqiqat layihə və proqramlarında; dövlət proqramlarında; dövlət qurumlarının sahə tədqiqat proqramlarında; ixtira və patent üçün verilmiş ərizələrdə; beynəlxalq layihələrdə; və digərlərində)

(burada doldurmali)

SİFARIŞÇI:

Elmin İnkışafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"—" 201-ci il

Həsənova N. X.

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

(imza)

"5" 05 2013-ci il

İCRAÇI:

Layihə rəhbəri

Babaşlı Aynur Əmirxan qızı

(imza)

"30" may 2013-ci il

Aynur Babaşlı



AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ YANINDA ELMİN İNKİŞAFI FONDU

MÜQAVİLƏYƏ ƏLAVƏ

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkışafı Fonduun
elmi-tədqiqat programlarının, layihələrinin və digər elmi tədbirlərin
maliyyələşdirilməsi məqsədi ilə qrantların verilməsi üzrə
2011-ci il üçün Gənc Alim və Mütəxəssislərin müsabiqəsinin
(EİF/GAM-2011-2(4)) qalibi olmuş və yerinə
yetirilmiş layihə üzrə

ALINMIŞ ELMİ MƏHSUL HAQQINDA MƏLUMAT (Qaydalar üzrə Əlavə 17)

Layihənin adı: Xəzərin Azərbaycan sahillərindən ayrılmış mikroorganizmlərlə aşağı temperaturda neft
və neft məhsullarının biodeqradasiyasının öyrənilməsi

Layihə rəhbərinin soyadı, adı və atasının adı: Babaşlı Aynur Əmirxan qızı

Qrantın məbləği: 15 000 manat

Layihənin nömrəsi: EİF/GAM-1-2011-2(4)-26/09/3-M-14

Müqavilənin imzalanma tarixi: 11 may 2012-ci il

Qrant layihəsinin yerinə yetirilmə müddəti: 12 ay

Layihənin icra müddəti (başlama və bitmə tarixi): 1 iyun 2012-ci il – 1 iyun 2013-cü il

Diqqət! Bütün məlumatlar 12 ölçülü Arial şrifti ilə, 1 intervalla doldurulmalıdır

1. Elmi əsərlər (sayı)

№	Tamlıq dərəcəsi Elmi məhsulun növü	Dərc olunmuş	Çapa qəbul olunmuş və ya çapda olan	Çapa göndərilmiş
1.	Monoqrafiyalar həmçinin, xaricdə çap olunmuş			
2.	Məqalələr		1	

			1
3.	həmçinin xarici nəşrlərdə Konfrans materiallarında məqalələr O cümlədən, beynəlxalq konfras materiallarında		1
4.	Məruzələrin tezisləri həmçinin, beynəlxalq tədbirlərin toplusunda	1	
5.	Digər (icmal, atlas, kataloq və s.)		

2. İxtira və patentlər (sayı)

Nö	Elmi məhsulun növü	Alınmış	Verilmiş	Ərizəsi verilmiş
1.	Patent, patent almaq üçün ərizə			
2.	İxtira			
3.	Səmərələşdirici təklif			

3. Elmi tədbirlərdə məruzələr (sayı)

Nö	Tədbirin adı (seminar, dəyirmi masa, konfrans, qurultay, simpozium və s.)	Tədbirin kateqoriyası (ölkədaxili, regional, beynəlxalq)	Məruzənin növü (plenar, dəvətli, şifahi, divar)	Sayı
1.	Konfrans	beynəlxalq	şifahi	1
2.				
3.				

SİFARIŞÇI:

Elmin İnkişafı Fondu

Baş məsləhətçi

Həsənova Günel Cahangir qızı

(imza)

"—" 201-ci il

Həsənova Günel Cahangir

Baş məsləhətçi

Babayeva Ədilə Əli qızı

Ədil

(imza)

"—" 05 2013-ci il

İCRAÇI:

Layihə rəhbəri

Babaşlı Aynur Əmirxan qızı

Aynur

(imza)

"30" may 2013-ci il